

## **Azərbaycan Dövlət İqtisad Universitetinin kollektivinə**

Ölkənin ən iri ali təhsil ocaqlarından biri sayılan, 1930-cu ildə əsası qoyulmuş Azərbaycan Dövlət İqtisad Universitetinin yaradılmasının 90 illik yubileyi münasibətilə universitetin qabaqcıl alim və mütəxəssislərini, professor-müəllim heyətini səmimi qəlbdən təbrik edirəm!

Azərbaycan Dövlət İqtisad Universiteti Cənubi Qafqazda yeganə ali iqtisadi təhsil müəssisəsi olaraq yarandığı gündən indiyədək şərəfli bir ömür yaşamış, əhəmiyyətli tarixi yol keçmiş, qüdrətli elm ocağına çevrilmiş, öz elmi-intellektual potensialı və tədrisin keyfiyyəti ilə Azərbaycan iqtisadiyyatının inkişafının lokomotivi olan yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanmasında müstəsna xidmətlər göstərmişdir. Fəaliyyətini müasir Azərbaycan təhsilinin strateji hədəflərinə uyğun quran və keyfiyyətə yeni mərhələyə qədəm qoyan Universitet bu gün də ölkəmizin iqtisadiyyatı üçün xüsusi əhəmiyyətə malik ixtisaslar üzrə rəqabətqabiliyyətli mütəxəssislərin yetişdirilməsi işində öz vəzifələrinin öhdəsindən layiqincə gəlir.

Uzun illər ölkə iqtisadiyyatının davamlı yüksəlişinə töhfələr vermiş Azərbaycan Dövlət İqtisad Universitetinin keçdiyi bu şərəfli yola nəzər salarkən məlum olur ki, bu elm məbədgahı həmişə xalqımızın Ümummilli lideri Heydər Əliyevin siyasi kursuna, azərbaycançılıq ideyalarına sadıq olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin bugünkü fəaliyyəti ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətinə böyük dəstək və mühüm xidmətlər istiqamətində qurulmuşdur.

Böyük iftixar hissi ilə deyə bilərəm ki, hazırda universitetin məzunları təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində uğurla fəaliyyət göstərirlər. Universitetin məzunları arasında tanınmış dövlət xadimləri və görkəmli alimlər vardır. Onların bir çoxu respublikamızda müxtəlif dövlət strukturlarında rəhbər vəzifələrdə çalışır, layiqincə təmsil olunurlar. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunlarının dövlət quruculuğunda rolu böyükdür.

Mən də son illər çox böyük inkişaf yolu keçmiş Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olmağım ilə fəxr edir, onun fəaliyyətini, ölkə iqtisadiyyatının inkişafındakı rolunu yüksək qiymətləndirir və bu təhsil müəssisəsində aldığım bilikləri işlədiyim sahələrdə səylə tətbiq edirəm. Hesab edirəm ki, zamanla Azərbaycan Dövlət İqtisad Universitetinin kollektivi daha böyük uğurlara imza atacaqdır.

Azərbaycan Dövlət İqtisad Universitetinin kollektivini 90 illik yubiley münasibətilə bir daha təbrik edir, bu yolda hər birinizə uğurlar diləyirəm !

*Hörmətlə,  
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev*